

Fənn sillabusu

İxtisas: 050406 - Maliyyə, 050409 - Mühəsibat

Fakültə: İqtisadiyyat və idarəetmə

Kafedra: Maliyyə idarəetməsi və audit

I. Fənn haqqında məlumat:

Fənnin adı: S/f (Bank işi)

Fənn proqramı: (ARTN-nin 28.01.2015-ci il tarixli 91 sayılı əmr, ARTN-nin 18.02.2015-ci il tarixli 171 sayılı əmr)

Kodu: IPFS-B02

Tədris ili: IV (2025-2026) Semestr: I

Tədris yükü: Cəmi: 30 saat (30 saat mühazirə)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 6 kredit

Auditoriya №:

Saat:

II. Müəllim haqqında məlumat: Hüseynli Nuran Miraqil oğlu, Baş müəllim

Məsləhət günləri və saati: II gün saat 12⁰⁰-13⁰⁰

E-mail ünvanı: nurangaga@yahoo.com

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III. Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat:

1. Банковское дело и банковские операции : учебник / М. С. Марамыгин, Е. Г. Шатковская, М. П. Логинов, Н. Н. Мокеева, Е. Н. Прокофьева, А. Е. Заборовская, А. С. Долгов., Министерство науки и высшего образования Российской Федерации, Уральский государственный экономический университет. – Екатеринбург : Изд-во Урал. ун-та, 2021. – 567 с. : ил. – Библиогр.: с. 504–512. – 100 экз. – ISBN 978-5-7996-3104-8.

2. R.A.Bəşirov Bank işi, Bakı, 2007

3. R.A.Bəşirov Bank işi fənni üzrə ilk interaktiv. Dərs vəsaiti. Bakı, 2014

4. S.M. Məmmədov Bank işi. Bakı, 1997

5. Elnur Sadıqov. Bank əməliyyatları. Dərs vəsaiti. Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2010.-212 s.

Əlavə ədəbiyyat:

6. M.M. Bağırov Banklar və bank əməliyyatları. Bakı. "Nurlan", 2003 Əlavə ədəbiyyat:

7. Pul, kredit və banklar. Dərslik. Dos. R.M.Rzayevin başçılığı ilə müəlliflər kollektivi. Bakı, "Qanun" nəşriyyatı, 2000

8. Dr. Zahid Məmmədov Pul, kredit və banklar. Dərslik. Bakı, 2015.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən İqtisadiyata giriş, Mikroiqtisadiyyat və Makroiqtisadiyyat fənninin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Bank sahibkarlığının inkişafı və təkmilləşdirilməsi problemi bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən birinə çevrilmişdir. Hazırda bank biznesinə qloballaşma və informasiya texnologiyalarının tətbiqi ilə bağlı yeni xidmət növlərinin meydana çıxması və inkişafı müşahidə olunur. Müasir multimedia vasitələri bankların müştərilərlə virtual ünsiyyət yaratmasına imkan verdiyindən dünyanın iri kredit təşkilatları yeni informasiya texnologiyalarından və elektron əlaqə vasitələrindən geniş istifadə edir. Bank sistemi milli iqtisadiyyatın uzun müddətli davamlı artımının təmin edilməsində mühüm rol oynayır və ölkənin pozitiv makroiqtisadi vəziyyəti fonunda inkişaf edir.

Fənnin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir:

- bankların iqtisadi rolunun açıqlanması;

- bank işinin təşkili və idarə edilməsinin öyrənilməsi;

- Mərkəzi bank və kommersiya banklarının fəaliyyətinin öyrənilməsi;

- beynəlxalq valyuta-kredit münasibətləri və hesablaşmaların aparılması qaydalarını öyrənmək və s.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahanda qazanılan balların maksimum miqdarı 50-dir. İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materialı dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal-tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açə bilər;
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal- tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırə bilmir;
- 6 bal- tələbənin cavabı əsasən düzgündür;
- 5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırə bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal- suala cavab yoxdur.

Tələbənin imtahanda topladıqı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladıqı bala əlavə olunmur.

Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir göröləcək.

X. Təqvim mövzu planı: Cəmi: 30 saat (30 saat müəhazirə)

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Müh. saat	Tarix
1	2	3	4
	Mühazirə		
1	Mövzu 1. Bank sistemi və bank fəaliyyətinin təşkilinin iqtisadi-hüquqi əsasları Plan: 1. Bank işinin məzmunu və praktiki əhəmiyyəti 2. Bank sisteminin əlamətləri 3. Bank fəaliyyətinin məzmunu və prinsipləri 4. Bank bazarı və bankların təsnifləşdirilməsi. 5. Bank infrastrukturı - bank sistemi elementi kimi 6. Bankların idarə olunmasının təşkili 7. Azərbaycanda bank sisteminin fəaliyyətinin hüquqi əsasları Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
2	Mövzu 2. Mərkəzi banklar. Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati strukturu və idarə olunması Plan: 1. Bank sistemində Mərkəzi Bankların yeri və rolu 2. Azərbaycan Respublikası Mərkəzi Bankının funksiya və vəzifələri 3. Pul-kredit fəaliyyətinin tənzimlənməsi alətləri 4. Mərkəzi Bankın diskont (uçot) və girov siyasəti 5. Mərkəzi Bankın məcburi ehtiyatlar və depozit siyasəti 6. Açıq bazarda əməliyyatlar və valyuta siyasəti 7. Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati strukturu Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
3	Mövzu 3: Kommersiya bankları, onların resurs və aktivləri Plan: 1. Kommersiya bankları və onların mahiyyəti 2. Kommersiya banklarının yaradılması və lisenziyalasdırılması 3. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu 4. Kommersiya banklarının resursları və onların formalaşması xüsusiyyətləri 5. Banklararası bazarda borcların əldə olunması 6. Kommersiya banklarının aktivlərinin formalaşması Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	

4	Mövzu 4. Kommersiya banklarının passiv əməliyyatları Plan: 1. Kommersiya banklarının xüsusi kapitalının formalaşması 2. Kommersiya banklarının xüsusi kapitalının mahiyyəti və prinsipləri 3. Bankların xüsusi kapitalının funksiyaları 4. Qiymətli kağızlar şəklində borc öhdəliklərinin emissiya edilməsi 5. Banklar tərəfindən qiymətli kağızların emissiya prosesinin mərhələləri 6. Bank sertifikatları və veksellərinin emissiyası 7. Banklar tərəfindən cəlb olunmuş digər vəsaitlər Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
5	Mövzu 5. Bank likvidliyi göstəriciləri Plan: 1. Bank likvidliyi anlayışının mahiyyəti və məzmunu 2. Kommersiya banklarının likvidliyinə təsir edən amillər 3. Azərbaycanda kommersiya banklarının likvidliyinin qiymətləndirilməsi 4. üsulları 5. Bank likvidliyi göstəricilərinin müəyyən edilməsi 6. Kommersiya banklarının likvidliyinin qiymətləndirilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
6	Mövzu 6. Bankların kredit əməliyyatları və onların təşkili Plan: 1. Kreditin mahiyyəti və funksiyaları 2. Kredit münasibətlərinin subyektləri 3. Bank kreditinin təsnifləşdirilməsi və bank kreditləşməsinin prinsipləri 4. Kredit müqaviləsi və onun bölmələrinin tərkibi 5. Təsərrüfat subyektləri və əhəlinin kreditləşdirilməsi qaydaları 6. Fiziki şəxsin kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi qaydaları 7. İstehlak kreditlərinin növləri və ipoteka kreditləşdirilmə sistemi Mənbə [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
7	Mövzu 7: Kommersiya banklarının qiymətli kağızlarla əməliyyatları Plan: 1. Qiymətli kağızlar bazarında kredit təşkilatlarının fəaliyyət növləri 2. Bankların qiymətli kağızlarla investisiya əməliyyatları 3. Bankların qiymətli kağızlarla broker və diler əməliyyatları 4. Kommersiya banklarının veksellərlə əməliyyatları 5. Banklarda vekselin aksepti üzrə əməliyyatlar və ödəniş müddəti 6. Vekselin ödənilməməsi və qeyri-aksept əməliyyatı Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
8	Mövzu 8: Kommersiya banklarının valyuta əməliyyatları Plan: 1. Valyuta əməliyyatlarının iqtisadi əsasları 2. Valyuta əməliyyatlarının aparılması üçün lisenziyanın alınması üçün sənədlər 3. Valyuta əməliyyatlarının təsnifatı 4. Valyuta əməliyyatlarının tənzimlənməsi 5. Valyuta riskinin mahiyyəti və təhlükəsinin azaldılması üsulları 6. Valyuta risklərinin sığortalanması Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
9	Mövzu 9: Kommersiya banklarının kassa əməliyyatları Plan: 1. Kommersiya banklarının kassa əməliyyatlarının mahiyyəti və məzmunu 2. Nağd pullarla kassa əməliyyatlarının həyata keçirilməsi qaydası 3. Nağd pulların qəbulunun təşkili 4. Nağd pulların təqdimatının təşkili 5. İnkassasiyanın və nağd pulların tədarükünün təşkili 6. Kommersiya banklarının hesablaşma-kassa xidmətləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	

10	Mövzu 10: Kommersiya banklarının vasitəçilik əməliyyatları Plan: 1. Kommersiya banklarında lizinq əməliyyatları 2. Bankların faktoring əməliyyatları 3. Forfeytinq əməliyyatları 4. Trast əməliyyatlarının mahiyyəti və onun iştirakçıları 5. Trast əməliyyatlarının növləri 6. Trast əməliyyatlarının təşkil edilməsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
11	Mövzu 11. Kommersiya banklarının maliyyə fəaliyyətinin idarə edilməsi Plan: 1. Kommersiya banklarının gəlirləri 2. Kommersiya banklarının xərcləri 3. Faiz marjası 4. Kommersiya banklarının gəlir və xərc səviyyəsinin qiymətləndirilməsi 5. Kommersiya banklarının mənfəətinin formalaşdırılması Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
12	Mövzu 12: Bank menecmenti və marketinqi Plan: 1. Bank menecmentinin mahiyyəti və parametrləri sistemi 2. Təşkilati struktur və prosedur qaydaların işlənilib hazırlanması 3. Bank marketinqi və onun həll etdiyi əsas məsələlər 4. Bank xidmətləri bazarının və potensial istehlakçıların öyrənilməsi üsulları 5. Kommersiya banklarının marketinq strategiyası və onun işlənilib hazırlanması 6. Banklarda marketinq xidmətinin təşkili Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
13	Mövzu 13. Bank risklərinin idarə edilməsi Plan: 1. Bank sektorunda risklərin əmələ gəlməsi və növləri 2. Bank böhranı maliyyə böhranının tərkib hissəsi kimi 3. Bankın ödəmə qabiliyyətinin idarə olunmasının nəzəri - metodoloji əsasları 4. Kommersiya bankının ödəmə qabiliyyətini təyin edən amillər 5. Kommersiya banklarının ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı xarici ölkələrin təcrübəsi Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
14	Mövzu 14. Kommersiya banklarında nəzarət və onun təşkili Plan: 1. Bankların fəaliyyətinə nəzarətin həyata keçirilməsi və onun formaları 2. Bankların maliyyə cəhətdən sağlamaşdırılması tədbirləri 3. Bank auditinin vəzifələri, formaları və təsnifatı 4. Bank audit fəaliyyətinin həyata keçirilməsinin lisenziyalaşdırılması qaydaları 5. Auditorların hüquqları, vəzifələri və məsuliyyətləri 6. Banklarda daxili auditin vəzifələri, növləri və prinsipləri Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
15	Mövzu 15. Bank uçotu və hesabatı Plan: 1. Bank uçotu sisteminin formalaşması 2. Bank uçotunun rolu və vəzifələri 3. Bank uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması 4. Beynəlxalq uçot standartlarının mahiyyətini əks etdirən prinsiplər 5. Banklarda hesabatların tərtibi və təqdim olunma qaydaları 6. Bank prudensial hesabatı Mənbə: [Mühazirə materialları, 1; 2; 3; 4; 5]	2	
X	Cəmi:	30	

XI. Fənn üzrə tələblər:

Bank işi sahəsində yaradıcı, təşəbbüskar kadrların hazırlanmasında bank işinin öyrənilməsinin mühüm rolu vardır. Bank münasibətlərinin iqtisadi mahiyyətinin öyrənilməsi, onun ictimai proseslərdə yerinin və rolunun araşdırılması maliyyə fəaliyyətinin dəqiq sərhədlərini müəyyənləşdirməyə, mövcud bank münasibətlərinin vəziyyətini peşəkarcasına qiymətləndirməyə, onun inkişafının nəticələrini əvvəlcədən görməyə imkan verir. Eyni zamanda cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sferalarında bank münasibətlərinin təşkili prinsipləri göstərilir, istifadə imkanları işıqlanır. Bunun nəticəsində isə bank işindən istifadənin daha səmərəli forma və metodlarını müəyyən etməyə, bank işinin iqtisadiyyata və sosial sahəyə təsirinin gücləndirilməsinin mümkün yollarını göstərməyə imkan yaranır.

XII. Fənn üzrə təlimin nəticələri:

- Bank işinin aktual istiqamət və problemlərini öyrənməli;
- Bankların yeri, rolu və mövqeyini öyrənməli;
- Bank işi fənninin digər iqtisad elmlərilə qarşılıqlı əlaqəsini öyrənməli

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV. Kollektiv sualları:

I Kollektiv sualları:

1. Bank işinin məzmunu və praktiki əhəmiyyəti
2. Bank sisteminin əlamətləri
3. Bank bazarı və bankların təsnifləşdirilməsi
4. Bank sisteminə Mərkəzi Bankların yeri və rolu
5. Azərbaycan Respublikası Mərkəzi Bankının funksiya və vəzifələri
6. Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati strukturu
7. Kommersiya bankları və onların mahiyyəti
8. Kommersiya banklarının aktivlərinin formalaşması
9. Kommersiya banklarının xüsusi kapitalının formalaşması
10. Kommersiya banklarının xüsusi kapitalının mahiyyəti və prinsipləri
11. Banklar tərəfindən qiymətli kağızların emissiya prosesinin mərhələləri
12. Bank likvidliyi anlayışının mahiyyəti və məzmunu
13. Bank kreditinin təsnifləşdirilməsi və bank kreditləşməsinin prinsipləri
14. Kredit müqaviləsi və onun bölmələrinin tərkibi
15. Fiziki şəxsin kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi qaydaları

II Kollektiv sualları:

1. Qiymətli kağızlar bazarında kredit təşkilatlarının fəaliyyət növləri
2. Valyuta əməliyyatlarının iqtisadi əsasları
3. Valyuta əməliyyatlarının aparılması üçün lisenziyanın alınması üçün sənədlər
4. Valyuta əməliyyatlarının təsnifatı
5. Valyuta əməliyyatlarının tənzimlənməsi
6. Kommersiya banklarının kassa əməliyyatlarının mahiyyəti və məzmunu
7. Nağd pullarla kassa əməliyyatlarının həyata keçirilməsi qaydası
8. Kommersiya banklarında lizinq əməliyyatları
9. Bankların faktoring əməliyyatları
10. Forfeyting əməliyyatları
11. Trast əməliyyatlarının mahiyyəti və onun iştirakçıları
12. Kommersiya banklarının gəlirləri
13. Kommersiya banklarının xərcləri
14. Bank menecmentinin mahiyyəti və parametrləri sistemi
15. Bank sektorunda risklərin əmələ gəlməsi və növləri

XV. İmtahan sualları:

1. Bank işinin məzmunu və praktiki əhəmiyyəti
2. Bank sisteminin əlamətləri
3. Bank fəaliyyətinin məzmunu və prinsipləri
4. Bank bazarı və bankların təsnifləşdirilməsi
5. Bankların idarə olunmasının təşkili
6. Azərbaycanda bank sisteminin fəaliyyətinin hüquqi əsasları
7. Bank sisteminə Mərkəzi Bankların yeri və rolu
8. Azərbaycan Respublikası Mərkəzi Bankının funksiya və vəzifələri
9. Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati strukturu
10. Kommersiya bankları və onların mahiyyəti
11. Kommersiya banklarının yaradılması və lisenziyalaşdırılması
12. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu
13. Kommersiya banklarının aktivlərinin formalaşması
14. Kommersiya banklarının xüsusi kapitalının formalaşması
15. Kommersiya banklarının xüsusi kapitalının mahiyyəti və prinsipləri
16. Qiymətli kağızlar şəklində borc öhdəliklərinin emissiya edilməsi
17. Banklar tərəfindən qiymətli kağızların emissiya prosesinin mərhələləri
18. Bank likvidliyi anlayışının mahiyyəti və məzmunu
19. Kommersiya banklarının likvidliyinə təsir edən amillər
20. Bank likvidliyi göstəricilərinin müəyyən edilməsi
21. Bank kreditinin təsnifləşdirilməsi və bank kreditləşməsinin prinsipləri

22. Kredit müqaviləsi və onun bölmələrinin tərkibi
23. Təsərrüfat subyektləri və əhəlinin kreditləşdirilməsi qaydaları
24. Fiziki şəxsin kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi qaydaları
25. Qiymətli kağızlar bazarında kredit təşkilatlarının fəaliyyət növləri
26. Bankların qiymətli kağızlarla investisiya əməliyyatları
27. Bankların qiymətli kağızlarla broker və diler əməliyyatları
28. Kommersiya banklarının veksellərlə əməliyyatları
29. Valyuta əməliyyatlarının iqtisadi əsasları
30. Valyuta əməliyyatlarının aparılması üçün lisenziyanın alınması üçün sənədlər
31. Valyuta əməliyyatlarının təsnifatı
32. Valyuta əməliyyatlarının tənzimlənməsi
33. Kommersiya banklarının kassa əməliyyatlarının mahiyyəti və məzmunu
34. Nağd pullarla kassa əməliyyatlarının həyata keçirilməsi qaydası
35. Nağd pulların qəbulunun təşkili
36. Nağd pulların təqdimatının təşkili
37. Kommersiya banklarında lizinq əməliyyatları
38. Bankların faktoring əməliyyatları
39. Forfeytinq əməliyyatları
40. Trast əməliyyatlarının mahiyyəti və onun iştirakçıları
41. Trast əməliyyatlarının növləri
42. Kommersiya banklarının gəlirləri
43. Kommersiya banklarının xərcləri
44. Kommersiya banklarının gəlir və xərc səviyyəsinin qiymətləndirilməsi
45. Kommersiya banklarının mənfəətinin formalaşdırılması
46. Bank menecmentinin mahiyyəti və parametrləri sistemi
47. Bank marketinqi və onun həll etdiyi əsas məsələlər
48. Bank xidmətləri bazarının və potensial istehlakçıların öyrənilməsi üsulları
49. Bank sektorunda risklərin əmələ gəlməsi və növləri
50. Bank böhranı maliyyə böhranının tərkib hissəsi kimi
51. Bankın ödəmə qabiliyyətinin idarə olunmasının nəzəri - metodoloji əsasları
52. Bankların fəaliyyətinə nəzarətin həyata keçirilməsi və onun formaları
53. Bankların maliyyə cəhətdən sağlamlaşdırılması tədbirləri
54. Bank auditinin vəzifələri, formaları və təsnifatı
55. Bank audit fəaliyyətinin həyata keçirilməsinin lisenziyalaşdırılması qaydaları
56. Banklarda daxili auditin vəzifələri, növləri və prinsipləri
57. Bank uçotu sisteminin formalaşması
58. Bank uçotunun rolu və vəzifələri
59. Bank uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması
60. Banklarda hesabatların tərtibi və təqdim olunma qaydaları

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasının 12 sentyabr 2025-ci il (01 sayılı protokol) tarixli iclasında təsdiq olunmuşdur.

Kafedra müdürü:

[Signature]

dos. Əlixan Bədəlov

Fənn müəllimi:

[Signature]

b/m. Nuran Hüseynli

[Signature]

[Signature]